

Bakı Dövlət Universiteti
hüquq fakültəsinin dekani

_____ *Prof. Ə.İ.ƏLİYEV*

Bakı

“ _____ ” “ _____ ” *2017-ci il*

20016/2017-ci tədris ilində Mülki
hüquq kafedrasının fəaliyyətinə dair

H E S A B A T

B A K I - 2 0 1 7

GİRİŞ

Mülki hüquq kafedrasının əməkdaşları 2016/2017-cı tədris ilində tədris, elmi-tədqiqat və tələbələrlə təlim-tərbiyə işlərini müvəffəqiyyətlə yerinə yetirmişlər. Tədris planına müvafiq olaraq bütün dərslər saatları vaxtında və tamamilə yerinə yetirmiş, bir sıra elmi və tədris metodik xarakterli vəsaitlər dərc etdirmişlər. Bunlardan əlavə kafedranın əməkdaşları bir sıra beynəlxalq və Respublika əhəmiyyətli konfrans, seminar, müşavirə və simpoziumlarda elmi və praktiki əhəmiyyətli məruzələrlə çıxış etmişlər. Tələbələrin peşəkarlığının artırılması, onlara təcrübə verdişlərin aşılınması məqsədilə məhkəmə, ədliyyə və prokurorluq orqanları ilə işgüzar əlaqələr xeyli genişlənmişdir.

Tələbələrin hüquq mühafizə orqanları və məhkəmələrin iş təcrübəsinin öyrənilməsinə xüsusi diqqət verilmişdir. İstehsalat və tədris təcrübələrinin məhkəmə və s. orqanlarda təşkil edilməsi həmin məqsədə nail olmağa imkan vermişdir.

Kafedra əməkdaşları tərəfindən xeyli tədris metodik vəsaitlər hazırlanıb dərc etdirilmiş, onlar beynəlxalq və respublika əhəmiyyətli konfrans və simpoziumlarda məruzələrlə çıxış etmişlər. Bu çıxışların əksəriyyəti konfrans və simpoziumların materiallarına həsr olunmuş məcmuələrdə öz əksini tapmışdır. Mülki hüquq kafedrası elmi-tədqiqat işlərini keyfiyyət göstəricilərinə xüsusi diqqət vermişdir. Bu məqsədlə elmi-tədqiqat işlərində irəli sürülən təkliflər ümumiləşdirilərək qanunvericiliyin təkmilləşdirilməsi üçün qanunvericilik təşəbbüsü olan orqanlara konkret olaraq Ali Məhkəməyə təqdim edilmişdir.

Prof. M.D.Dəmirçiyeva Hüquq fakültəsinin Müdafiə Şurasının üzvüdür.

Kafedranın professor-müəllim heyəti bir necə müdafiə şurasının üzvləri olmuşdular.

Kafedra əməkdaşları tərəfindən xeyli tədris metodik vəsaitlər hazırlanıb dərc etdirilmiş, onlar beynəlxalq və respublika əhəmiyyətli konfrans və

simpoziumlarda məruzələrlə çıxış etmişlər. Bu çıxışların əksəriyyəti konfrans və simpoziumların materiallarına həsr olunmuş məcmuələrdə öz əksini tapmışdır.

2. STRUKTUR VƏ ŞTAT CƏDVƏLİ

Hesabat ilində Mülki hüquq kafedrası aşağıdakı tərkibdə işləmişdir:

1.	M.D.DƏMİRÇİYEVA	H.e.d., prof., kafedra müdiri	1957
2.	İ.Ə.VƏLİYEV	H.ü.f.d., dos.	1948
3.	R.Ə.BAYRAMOV	H.ü.f.d., dos.	1953
4.	A.S.TALIBOV	H.ü.f.d., dos.	1968
5.	S.S.SÜLEYMANLI	H.ü.f.d., dos. (0,5 ştat)	1972
6.	F.F.MİRZƏYEVA	H.ü.f.d., dos.	1982
7.	Ş.M.YUSİFOV	H.ü.f.d., dos.	1970
8.	A.S.RƏSULOĞ	müəllim (0,5 ştat)	1963
9.	Ü.A.ƏKBƏRLİ	H.ü.f.d., müəllim (0,5 ştat)	1989
10.	İ.B.ƏHMƏDOV	H.ü.f.d., dos. (0,25 əvəzçiliklə)	1965
11.	A.X.QƏDİROV	H.ü.f.d., dos. (0,5 əvəzçiliklə)	1971
12.	N.Ə.BAXŞİYEVA	müəllim (0,25 əvəzçiliklə)	1983

13. P.A. ƏLİYEVƏ	müəllim (saathesabı)	1980
14. A.V.TALİBOV	müəllim (saathesabı)	1970
15. A.Y.TALİBOVA	müəllim (saathesabı)	1991
16. S.A.MAHMUDOV	müəllim (saathesabı)	1987

TƏDRİS İŞİ

Tədris işi həmişə olduğu kimi 2016/2017-cı tədris ilində də mülki hüquq kafedrasının diqqət mərkəzində olmuşdur. Tədrisdə müasir və mütərəqqi üsul və vasitələrdən istifadə etməklə tələbələrin nəzəri biliklərinin yüksəldilməsinə, təcrübi vərdişlərə yiyələnməsinə xüsusi əhəmiyyət verilmişdir.

Mülki hüquq kafedrasının əməkdaşları Universitetin hüquq fakültəsində bakalavr tədris pilləsində «Mülki hüquq», «Roma hüququ», «Vərəsəlik hüququ», «Ailə hüququ», « Notariat hüququ», «Əqli mülkiyyət hüququ» fənnlərindən mühazirə, seminar və təcrübi məşğələlər aparmışlar. Bundan başqa kafedranın müəllimləri hüquq fakültəsinin magistratura tədris pilləsi üzrə isə «Mülki təminat hüququ», «Məhdud əşya hüququ», «Mülkiyyət üzərində sərəncam vermək öhdəliyi», «Ailədə uşaqların tərbiyəsinin sosial və hüquqi problemləri», «Ümumi öhdəlik hüququ», və s. mühazirələr oxumuş, praktiki məşğələlər aparmışlar.

Tədris planına və fərdi planlara əsasən kafedra üzvlərinin tədris yükümü (4372 s.) aşağıdakı kimi olmuşdur:

1. M.D.DƏMİRÇİYEVƏ	254
2. İ.Ə.VƏLİYEV	500
3. R.Ə.BAYRAMOV	500
4. A.S.TALİBOV	500
5. S.S.SÜLEYMANLI	251

6. F.F.MİRZƏYEVA	500
7. Ş.M.YUSİFOV	500
8. A.S.RƏSULOV	250
9. Ü.A.ƏKBƏRLİ	180
10. İ.B.ƏHMƏDOV (0,25 əvəzçiliklə)	125
11. A.X.QƏDİROV (saathesabı)	250
12. N.Ə.BAXŞIYEVA (0,25 əvəzçiliklə)	135
13. P.A. ƏLİYEVA (saathesabı)	126
14. A.V.TALİBOV (saathesabı)	30
15. A.Y.TALİBOVA (saathesabı)	211
16. S.A.MAHMUDOV (saathesabı)	60

Tədris işinin təkmilləşdirilməsi və yüksək səviyyədə təşkil olunması həmişə Mülki hüquq kafedrasının diqqət mərkəzində olmuş, bu sahələrdə müntəzəm məqsədyönülü tədbirlər həyata keçirilmişdir.

Hələ tədris ilinin əvvəlində – 2016-ci il sentyabr ayının 14-də keçirilən kafedra iclasında 2016/2017-cı tədris ili üçün tədris yükü müəllimlər arasında bölünməsi, kafedra müəllimlərinin fənn sillabusları, təqvim planlarının müzakirə və təsdiqi; 2016/2017-cı tədris ili üçün kafedranın illik iş planının müzakirə və təsdiqinin, 2016/2017-cı tədris ili üçün «Mülki hüquq» fənni üzrə hazırlanmış kurs işlərinin mövzuları təsdiq edilsin, 2016/2017-cı tədris ili üçün buraxılış və magistr dissertasiya işlərinin təxmini mövzularının müzakirə və təsdiqi məsələləri müzakirəsi edilmişdir.

2016-ci il oktyabr 7-də ayının 2016/2017-cı tədris ilində Mülki hüquq kafedrasının əyani şöbə üzrə qəbul olunmuş magistrantlara elmi rəhbərlərin təyin edilməsi və dissertasiya mövzularının təsdiqi barədə, 2016/2017-cı tədris ili üçün buraxılış işlərinin təxmini mövzuları müzakirəsi və təsdiqi məsələlərinə baxılmışdır.

2016-ci ilin oktyabr ayının 17-da keçirilən kafedra iclasında Mülki hüquq kafedrasının müəllimi dos. Süleymanlı Sərvər Süleyman oğlu tərəfindən hazırlanmış «Qanunvericilikdə mülkiyyət haqqında və mülki qanunvericilik

sisteminə zidd olan ipoteka ilə bəzi müddəalar:problemlər və həlli yolları» mövzusunda məqaləsinin çapa məsləhət görülməsi.

2016-ci il noyabr ayının 2-də Mülki hüquq kafedrasının növbəti iclası keçirilmişdir. Bu iclasda 31 oktyabr 2016 il tarixdə əyani şöbənin 3 kurs, qr.1446 qrupunda «Vərəsəlik hüququ» fənnindən «Vəsiyyət üzrə vərəsəlik» mövzusunda keçirdiyi açıq dərslərinin müzakirəsi və qiyabi şöbə tələbələri üçün imtahan biletlərinin təstiqi məsələləri müzakirə olunmuşdur.

2016-ci il dekabr ayının 2-də 2016/2017-cı tədris ilində BDU-nun Böyük Elmi Şurasının yeni tərkibinin formalaşması üzrə namizədlərin irəli sürülməsi və əyani şöbə tələbələri üçün imtahan biletlərinin təstiqi məsələləri müzakirə olunmuşdur.

2016-ci il dekabr ayının 7-də Mülki hüquq kafedrasının növbəti iclası keçirilmişdir. Bu iclasda qış imtahan sessiyasının keçirilməsi, 2016-cı il üçün elmi-tədqiqat işlərinin müzakirəsi və təstiqi, doktorantların atesstasiyası v. sair məsələlər müzakirə olunmuşdur.

2017-ci il fevral ayının 13-də Mülki hüquq kafedrasının növbəti iclasında Mülki hüquq kafedrasının əməkdaşlarının əmək haqlarının artırılması, doktorant Yusubova Türkan və magistrant Şifananova Gunelin təqdim etdikləri məqalələrinin çapa məsləhət görülməsi məsələlər müzakirə olunmuşdur.

2017-ci il mart ayının 17-də Mülki hüquq kafedrasının növbəti iclasında II kurs əyani şöbənin magistrantlarının və qiyabi şöbə (ümumi əsaslar) V kurs tələbələrinin təcrübəlinin yekunları müzakirə olunmuşdur.

2017-ci il aprel ayının 17-də Mülki hüquq kafedrasının növbəti iclasında rektorun R-15, R-18 sayılı əmrləri ilə kafedra üzvləri tanış olmuşdular.

2017-ci il may ayının 10-da Mülki hüquq kafedrasının növbəti iclasında «Azərbaycan » qəzetinin 18 mart 2017 tarixli 60 sayında Mülki hüquq kafedrasının müdiri vəzifəsini tutmaq üçün daxil olan ərizənin müzakirəsi olunmuşdur və rektorun R-47 sayılı əmri ilə kafedra üzvləri tanış olunmuşdular.

2017-ci il iyun ayının 2-də Mülki hüquq kafedrasının növbəti iclasında diplom işlərinin ilkin müzakirəsi, II kurs əyani magistrantların dissertasiya

işlərinin açıq müdafiəyə buraxılması və dosent Azad Talibovun və doktorant Fidan Usubovanın təqdim etdikləri məqalələrinin çapa məsləhət görülməsi məsələləri müzakirə olunmuşdur.

Həyata keçirilmiş tədbirlər mülki hüquq kafedrası üzrə tələbələr və magistrantlar yüksək göstəricilər əldə etmiş və aşağıdakı qiymətlərlə buraxılış işlərini və magistr dissertasiyalarını müdafiə etmişlər:

Əyani və qiyabi şöbələr üzrə

№	Soyadı, adı və atasının adı	Orta bal ÜOMG	Mövzu	Qiymət
1	Quliyeva Fidan Nazim q. a/b, qr.1428	88,56	“Uşağın mənşəyinin müəyyən olunması”	98(A)
2	Novruzova Laura Aydın q. a/b,qr.1428	88,56	“Alimentin ödənilməsi barədə saziş”	98(A)
3	Xanlarova Lalə Rafiq q. a/b, qr. 1430	89,34	“Yük daşınması müqaviləsi və onun növləri”	95(A)
4	Dadaşzadə Ağadadaş Etibar o i/b, qr.ing-3	90,68	“Yaradıcılıq fəaliyyətinin nəticələri mülki hüququn obyektinə kimi”	98(A)
5	Zülfüqarlı Nərimin Həsən q. a/b, qr.H2S	85,13	“Alqı-satqı müqavilələri üzrə alıcıların hüquqlarının müdafiəsi mexanizmi”	88(B)

Magistratura tədris pilləsi üzrə

Əyani şöbə üzrə

№	Magistrantın adı, soyadı, atasının adı	qiymət
1	Məmmədli Nərgiz	A (50)
2	Şifanova Gunel	A (50)

Mülki hüquq kafedrasında təcrübədə nəzəri biliklərin düzgün tətbiq edilməsi vərdişini aşılamaq üçün tələbələrin və magistrantların tədris, istehsalat və elmi-

pedaqoji təcrübə keçmələrinə xüsusi diqqət verilmişdir. Fakültənin ümumi tədris planına əsasən tələbələrin və magistrantların tədris, istehsalat və elmi-pedaqoji təcrübə keçmələri təşkil edilmişdir.

Təcrübənin gedişatına təcrübə rəhbərləri tərəfindən müntəzəm nəzarət edilmiş və məqbullar keçirilmişdir.

Elmi tədqiqat işlərinin əsas istiqamətləri,
mövzuların qısa annotasiyası və yerinə yetirilməsi

VƏ YERİNƏ YETİRİLMƏSİ

PROBLEM: Azərbaycanda mülkiyyət münasibətlərinin hüquqi tənziminin problemləri (01.01.2016-31.12.2016)

İŞ: Ər-arvadın əmlakının qanuni rejimi

Mərhələ: Ər-arvadın birgə mülkiyyətinin qanuni rejiminin anlayışı Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 31 -ci maddəsində verilmişdir. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. Azərbaycan Respublikası Ailə Məcəlləsindəki bu müddəa ailə kəndli təsərrüfatının üzvləri olan ər-arvada şamil edilmir. Mülki qanunvericiliyə görə ümumi mülkiyyət iki növ mülkiyyətə bölünür. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilibsə, mülkiyyət paylı hesab edilir, belə paylar müəyyənləşdirilmədikdə ümumi mülkiyyət birgə mülkiyyət adlanır. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyət hesab edilir. Mülki qanunvericiliyə görə ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Yəni əşya bölünməz və ya qanunla bölünməli olmayan əşya deyildirsə, onun üzərində

olan ümumi mülkiyyət paylı mülkiyyətdir. Ər-arvadın əmlakının qanuni rejimi deyərkən rəsmi nikah qeydiyyatında olan və nikah dövründə əldə edilən əmlakın nikaha xitam verilərkən qanunla müəyyən olunmuş qaydada bölgüsü nəzərdə tutulur. Qanunla müəyyən olunmuş ər-arvadın ümumi birgə mülkiyyətinin bölgüsü nikaha xitam verilmədən məhkəmə qaydasında müəyyən edilə bilər.

/İcraçı - Prof. M.D.Dəmirçiyeva/

İŞ: Qeyri mülkiyyətçi mənzil istifadəçilərinin hüquq və vəzifələri

Məqsəd: Elmi-tədqiqat işinin məqsədi qeyri mülkiyyətçi mənzil istifadəçilərinin Mülki Məcəllənin qüvvəyə mindiyi tarixədək /01.09.2000/ əmələ gəlməsi istifadə hüquqlarının tabe olduğu hüquqi rejimi tədqiq etmək, sonra MM-nin qüvvəyə mindiyi tarixdən 14.12.2005 tarixədək olan dövr ərzində qeyri mülkiyyətçilərin əmələ gələn istifadə hüquqlarının tabe olduğu hüquqi rejimi müəyyən etmək və nəhayət MM-nin 228.5 maddəsinin qüvvəyə mindiyi tarixdən /14.12.2005/ Yeni Mənzil Məcəlləsinin qüvvəyə mindiyi /01.12.2009/ tarixədək dövr ərzində qeyri mülkiyyətçilər üçün əmələ gələn istifadə hüquqlarının tabe olduğu rejimi müəyyən etmək.

Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanması təmin etməyə borcludurlar.

Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar.

Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin Mənzil Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanaqədək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir.

Məhkəmənin Mənzil Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı əsasında yaşayış sahəsindən istifadə edən keçmiş ailə üzvü Mənzil Məcəllənin 30.2-30.4-cü maddələrində nəzərdə tutulmuş vəzifə və məsuliyyəti daşıyır.

Mülkiyyətçi ilə razılaşma əsasında yaşayış sahəsindən istifadə edən vətəndaş belə razılaşmanın şərtlərinə müvafiq olaraq hüquqlara malikdir və müvafiq olaraq vəzifə və məsuliyyət daşıyır.

/İcraçı - Dos.R.A.Bayramov/

İŞ: Mülkiyyət hüququnun məhdudlaşdırılması

MƏRHƏLƏ: Mülkiyyət hüququ anlayışı öz mənbəyini Roma hüququndan götürmüşdür. Romada mülkiyyət hüququnu ifadə etmək üçün «proprietas» istilahından istifadə olunurdu. Roma hüquqşünasları mülkiyyət hüququnun dəqiq

tərifini verməmişdilər. Mülkiyyətə sadəcə olaraq, şəxs /mülkiyyətçi/ olmayan və ya dövrüyyə qabiliyyətli hər cür əşya kimi baxılırdı. Onlar yalnız mülkiyyət hüququnun məzmununu /elementlərini/, yəni mülkiyyətçinin səlahiyyətlərini müəyyən etmişdilər. Mülkiyyətçinin özünə məxsus əşya barəsində aşağıdakı hüquqlara malikdir: əşyadan istifadə hüququ; əşyadan gəlir; bəhər almaq hüququ; sərəncam hüququ Roma hüququ mülkiyyət hüququnun, elementlərinin, yəni mülkiyyətçinin ayrı-ayrı səlahiyyətlərinin siyahısını qəti olaraq müəyyən etmirdi. Bu onunla əlaqədar idi ki, roma hüququna görə, mülkiyyətçi ona məxsus olan əşya barəsində qanunla birbaşa qadağan olmayan hər şey edə bilərdi. Belə təsəvvür yaranır ki, Roma hüquqşünasları vahid mülkiyyət anlayışı, mülkiyyət hüququ sahəsində dəqiq hüquqi termin işləyib hazırdamasalarda, onların mülkiyyət hüququnun elementləri barəsində müəyyən etdikləri qayda müasir qanunvericiliyin prinsiplial əsasını təşkil edir.

Mülkiyyət hüququnun məhdudlaşdırılması ilə əlaqədar qanunvericilikdə təsbit olunan normaların mükəmməlləşdirilməsinə ciddi ehtiyac duyulduğu üçün qanunvericiliyin təkmilləşdirilməsi üçün təkliflər hazırlamaq. Onun üçün nəzəri ədəbiyyatın və təcrübənin tədqiq edilməsi nəzərdə tutulmuşdur.

/İcraçı - Dos.İ.Ə.Vəliyev/

İŞ: Mülki hüquqların müdafiəsi üsullarının(tədbirlərinin) Mülki Məcəllənin ayrıca fəslində tənzimlənməsinin aktuallığı

MƏRHƏLƏ: Müasir AR Mülki Məcəlləsində mülki hüquqların müdafiəsinin formaları, vasitələri və üsulları dəqiq sistemləşdirilməmişdir. Bu məhkəmə təcrübəsində bir sıra problemlərə gətirib çıxarır. Məhs bu səbəbdən də mülki hüquqların müdafiəsinin forma, üsul və vasitələrinin MM-nin ayrıca fəslində nəzərdə tutulması ,onların tətbiqi mexanizminin fərqləndirilməsi, aktual məsələlərdir.Bu kimi aktual məsələni elmi müstəvidə tədqiq edilməsi mövzusunun məqsədini təşkil edir.

/İcraçı - Dos.A.S.Talıbov/

İŞ: Ər-ərvadın ümumi əmlakı üzərində hüquqları və hər birinin mülkiyyət hüququ

MƏRHƏLƏ: Bu mövzuya xas olan bəzi xüsusiyyətlər var, onlara nikahın bağlanması nöqtəyi-nəzərdən baxılmalıdır. Nikah bir hüquqi faktdır və onun baş verməsi hüquqi nəticələr doğurur. Nikahın bağlanmasından sonra ər və arvadın müəyyən hüquqi statusa malik olduğunu və onların müəyyən hüquq və vəzifələri yaranır. AR Ailə Məcəlləsi ər və arvadın şəxsi və əmlak hüquqlarını müəyyən edir. Nikahın müvafiq icra hakimiyyəti orqanında qeydiyyatından sonra, əgər nikah müqaviləsində başqa şərt qoyulmayıbsa, ər və arvadın tərəfindən alınacaq əmlak onların birgə mülkiyyəti hesab olunur, lakin bəzi istisnalar da mövcuddur. Mövzunu tədqiq edərkən nəyin ər və arvadın birgə mülkiyyəti olmadığını qeyd etmək vacibdir. Nikaha daxil olanadək ər və arvada məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur, lakin zinət əşyaları istisna təşkil edir.

Nikah dövründə ər-arvad tərəfindən alınan hər bir əmlak onların ümumi birgə mülkiyyətinə keçir. Əmlak üzərində sərəncam, istifadə və sahiblik hüquqlarına malikdirlər. Ər-arvad bu hüquqlarını bir-biri ilə razılaşıdırıb həyata keçirirlər. Lakin vərəsəlik qaydasında və ya hədiyyə şəklində və digər əvəzsiz əqdlər üzrə alınan əmlak onların hər birinin şəxsi əmlakı sayılır.

/İcraçı - Müəl.F.F.Mirzəyeva/

İŞ : Ümumi paylı mülkiyyət nizamını pozan paylı mülkiyyətçinin mülki məsuliyyəti ilə bağlı problemlər və həlli yolları

MƏRHƏLƏ: Tədqiqat işində ümumi paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilərinin hər hansı birinin qanunda nəzərdə tutulan vəzifələrinin kobud şəkildə davamlı olaraq pozması nəticəsində digər mülkiyyətçilərin öz hüquqlarının həyata keçirilməsi bir çox hallarda praktiki olaraq mümkünsüz hala gəlməsi nəticəsində problemlər analiz ediləcək. Bu analiz nəticəsində məsələ ilə bağlı praktiki cəhətdən mövcud qaydaların düzgün və məqsəduyğun təfsir edilməsi ilə bağlı həlli yolları göstəriləcək və eyni zamanda qanunvericilikdə məsələ ilə bağlı

hər güərə qeyri müəyyənliklərin aradan qaldırılması məqsədi ilə təkliflər nəzərdə tutulacaq. Belə ki, paylı mülkiyyəçi ümumi paylı mülkiyyət nizamı ilə bağlı qaydaları bu cür ağır şəkildə pozduqda bu pozuntu onun üçün hüquqi məsuliyyət əmələ gətirməlidir. Bu cür pozuntu hallarında digər paylı mülkiyyətçilərin yalnızca maddi təminat (kompensasiya) tələblərinin olduğu ilə kifayətlənmək əksər hallarda hüquqların səmərəli şəkildə qorunmasını təmin etmir. Çünki əksər hallarda bu maddi zərərlər həm az olur, həm də bunların sübut olunması mümkünsüz olur. Halbuki, bu cür ağır pozuntu digər paylı mülkiyyətçilərin pozanla birlikdə paylı mülkiyyət mülkiyyət münasibətini davam etdirmək iradəsini sarsıdır və bu kimi hallarda yalnızca yuxarıda qeyd olunan şəkildə maddi təminat tələbləri ilə kifayətlənməsi hüquqların lazımi şəkildə qorunması məqsədinə xidmət etmir. Nəticədə, bir paylı mülkiyyətçi tərəfindən paylı mülkiyyət nizamının ağır və kobud şəkildə pozulması qarşısında digər paylı mülkiyyətçilər üçün yalnızca maddi təminat tələbləri ilə kifayətlənməsi faktiki olaraq onları hüquqi baxımdan çarəsiz hala gətirmək deməkdir.

/İcraçı - Dos.S.S.Suleymanlı/

İŞ Mülkiyyət hüququna xitam verilən zaman nəzəriyyədə və təcrübədə rast gəlinən problemlər və onların həlli yolları

MƏRHƏLƏ: Tədqiqat işinin əsas məqsədi AR-sı mülki qanunvericiliyində mülkiyyət hüququnun xitamı əsaslarını araşdırmaq, qanunvericilikdə mövcud olan boşluqlara münasibət bildirmək, müqayisəli təhlillər aparmaqla qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində təkliflər vermək, həmçinin doktorinada və təcrübədə rast gəlinən problemləri araşdırmaq, bu istiqamətdə təkliflər irəli sürmək.

Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

Hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət toxunulmazdır. Mülkiyyətin tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Konstitusiya mülkiyyət hüququnu təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına da zəmanət vermişdir. Məhz buna görə mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları arasında göstərilmişdir.

Bütün bunlar mülkiyyət hüququnun yaranması əsaslarının aktuallığını artırır. Bu mövzu, Azərbaycanada bazar iqtisadiyyatına keçid və əmtəə-pul münasibətlərinin inkişafı baxımından da aktual olan bir mövzudur. Mülkiyyət hüquqlarının yaranması əsaslarının öyrənilməsi, mülki hüququn ən vacib məsələlərindəndir. Belə ki, mülkiyyətin normal mülki dövriyədə heç bir hüquq münasibətini, mülkiyyət hüququnun yaranması, ləğv edilməsi dəqiq qaydası olmadan təsəvvür edə bilmərik. Mülkiyyət hüququ, maddi və əqli dəyərləri yaratmaq, əldə etmək, əldə saxlamaq, bunlar barədə sərəncam vermək hüququ mənasını verən bir termin olaraq istər xüsusi hüquq, istərsə də ümumi hüquq baxımından böyük əhəmiyyətə malik olan anlayışdır. Xüsusi hüquq, mülkiyyətin fiziki və hüquqi şəxslər tərəfindən əldə edilməsi, istifadəsi və itirilməsiylə maraqlanırsa, ümumi hüquq, bunu insan hüquqlarından biri kimi qəbul etməklə birlikdə, ümumi mülkiyyət mövzusu ilə yanaşı, bu hüququn dövlət tərəfindən məhdudlaşdırılması ilə əlaqədar nəzəri, praktik məsələlərlə maraqlanır. Mülkiyyət hüququ iqtisadiyyat və siyasət tarixində həmişə mübahisələrə səbəb olmaqla birlikdə, ümumi hüququn da ən çox mübahisə edilən mövzularından olmuşdur. Mülkiyyət hüququnun əsas etibarilə nə mənaya gəldiyi, əhatə dairəsi, insan hüququ kimi mahiyyəti, başqa insanlar qarşısında irəli sürülmə tərzləri kimi mövzular, ümumi hüquq içərisində fərqli məktəb, anlayış və sistemlərin yaranmasına, dünya iqtisadi və siyasi sistemində isə başda marksist və kapitalist düşüncələr olmaq üzərə fərqli yanaşmaların meydana gəlməsinə səbəb olmuşdur.

/İcraçı - Ş.M.Yusifov/

İŞ: Nəzarətsiz heyvanlarla bağlı qanunvericiliyin təkmilləşdirilməsi

MƏRHƏLƏ: Tədqiqat işinin əsas məqsədi mülkiyyət hüququnun yaranma əsaslarından biri kimi nəzarətsiz heyvanlarla bağlı qanunvericiliyi təhlil etmək, Roma hüququ ənənələrinə əsaslanmaqla bu institutun hüquqi tənzimi məsələlərini araşdırmaq, bir sıra xarici ölkələrin qanunvericiliklərini təhlil etməklə bu istiqamətdə AR-sı MM-nin təkmilləşdirilməsi məqsədi ilə təkliflər irəli sürmək.

Nəzarətsiz heyvan haqqında danışımdan öncə diqqət yetirməli olan məsələ odur ki, nəzarətsiz heyvanlar hansı heyvanlardır. Qanun bu heyvanların dairəsini müəyyən etmir. Bunun ev heyvanı və ya vəhşi heyvan olması barədə də heç bir norma yoxdur. Ev heyvanlarının mühafizəsi haqqında Avropa konvensiyasında sahibsiz heyvana anlayış verilmişdir. Orada qeyd olunur ki, Sahibsiz heyvan dedikdə, küçədə, yaxud sahibinin evindən kənar ərazidə yaşayan, sahibinin nəzarəti altında olmayan ev heyvanı nəzərdə tutulur odur ki, həmin heyvan tutulduğu anda heç kəsin təsərrüfatında sayılmır. Ancaq dolayısı ilə qanunun məntiqi təhlili onu göstərir ki, söhbət burda ev heyvanlarından gedir. Qanunda göstərilən normadan belə qənaətə gəlmək olar ki, nəzarətsiz heyvan heç kimin təsərrüfatında olmayan heyvandır ki, öz sahibinin təsərrüfatından hansısa səbəbdən ayrı düşmüşdür. AR MM-in 192-ci maddəsinə əsasən nəzarətsiz və ya otlamağa buraxılmış mal-qaranı və ya digər nəzarətsiz heyvanları tutan şəxs onları mülkiyyətçisinə qaytarmalıdır, heyvanların mülkiyyətçisi və ya onun olduğu yer bilinmədikdə isə, onları tutduğu andan ən gec üç gün keçənədək aşkar etdiyi heyvanlar barədə polisə xəbər verməlidir; polis mülkiyyətçinin axtarılması üçün tədbirlər görməlidir.

/İcraçı- Müəl.A.S.Rəsulov/

4. DƏRC OLUNMUŞ ELMİ İŞLƏRİN XARAKTERİSTİKASI

Prof.M.D.Dəmirçiyeva

1. Azərbaycan Respublikasında nikahsız birgə yaşama və nikah. Məqalə.
Azərbaycan xalqının Ümümmilli lideri H.Əliyevin anadan olmasının 93-ci il dönümünə və Azərbaycan MEA Fəlsəfə və Hüquq İnstitutunun 70-illiyinə həsr olunmuş «Hüquq elminin müasirproblemləri: Azərbaycan Respublikasında insan

hüquq və azadlıqlarının müdafiəsinin yeni tendensiyaları « mövzusunda elmi nəzəri konfransın materialları. Bakı, 2016 (46-49)

2. Müasir dövrdə Azərbaycanda multikulturalizm ənənələrinin ailə münasibətlərinə tətbiqinin inkişaf harmoniyası. Məqalə. Mədəni müxtəliflik: dünya və Azərbaycan. Beynəlxalq elmi-praktik konfrans 29 aprel 2016-cı il. Bakı, 2016. (183-187)

3. Mülkiyyət hüququnun yaranması əsasları. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanda hüquqi dövlət quruculuğu” mövzusunda beynəlxalq elmi-praktiki konfrans materialları. BAKI, 3 iyun 2016-cı il. (234-237) .

4. Nikah müqaviləsinin inkişaf tarixi. Nəqliyyat hüququ. № 1. Bakı , 2017. ss 75-84

5. Ailə qanunvericiliyinin inkişaf tarixinin qısa öçerki.

Dos. R.Ə.Bayramov

1. Деликатная ответственность за вред, причиненный государственными органами, органами местного самоуправления и их должностными лицами. Мəqalə. Azərbaycan xalqının Ümummilli lideri H.Əliyevin anadan olmasının 93-ci il dönümünə və Azərbaycan MEA Fəlsəfə və Hüquq İnstitutunun 70-illiyinə həsr olunmuş «Hüquq elminin müasirproblemləri: Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin yeni tendensiyaları» mövzusunda elmi nəzəri konfransın materialları. Bakı, 2016 (173-176)

2. Обязательства, возникающие вследствие причинения вреда. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanda hüquqi dövlət quruculuğu” mövzusunda beynəlxalq elmi-praktiki konfrans materialları. BAKI, 3 iyun 2016-cı il. (247-252) .

Dos. İ.Ə.Vəliyev

1. AR MM-nin (ümumi hissə) kommentariyası. Həmmüəllif. Bakı, 2017.

2. Vəsiyyət tapşırığı ilə əlaqədar mülki hüquqi tənziminin problemləri və perspektivlər. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanda hüquqi dövlət quruculuğu” mövzusunda beynəlxalq elmi-praktiki konfrans materialları. BAKI, 3 iyun 2016-cı il. (237-239) .

Dos. S.S.Süleymanlı

1. Qanunvericilikdə mülkiyyət haqqına (hüququna) və mülki qanunvericilik sistemində zidd olan ipoteka ilə bağlı bəzi müddəalar: problemlər və həlli yolları. Qanun jurnalı. Bakı, №12 (266), 2016.(72-82) .

Dos.A.S.Talıbov

1. Система управления жильём в Азербайджане. Обучение управляющих жильём - практика и перспективы. Минск. 09 ноября 2016 8-ая Международная конференция МАНН "«Инициативы по созданию системы подготовки и переподготовки управляющих жилой недвижимостью и системы информирования собственников жилья». Материалы конференции.

Dos.Ş.M. Yusifov

1. Kredit müqaviləsinin hüquqi tənziminin bəzi problemləri. Məqalə. Azərbaycan xalqının Ümummilli lideri H.Əliyevin anadan olmasının 93-ci il dönümünə və Azərbaycan MEA Fəlsəfə və Hüquq İnstitutunun 70-illiyinə həsr olunmuş «Hüquq elminin müasir problemləri: Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin yeni tendensiyaları « mövzusunda elmi nəzəri konfransın materialları. Bakı, 2016 (173-176)
2. Kredit müqaviləsinin növləri. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanda hüquqi dövlət quruculuğu” mövzusunda beynəlxalq elmi-praktiki konfrans materialları. BAKI, 3 iyun 2016-cı il. (242-244) .

Dos.F.F.Mirzəyeva

1. Способы усовершенствования процесса заключения брака как мера правовой защиты семьи в Азербайджанской Республике. Мəqalə. Azərbaycan xalqının Ümummilli lideri H.Əliyevin anadan olmasının 93-ci il dönümünə və

Azərbaycan MEA Fəlsəfə və Hüquq İnstitutunun 70-illiyinə həsr olunmuş «Hüquq elminin müasirproblemləri: Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin yeni tendensiyaları» mövzusunda elmi nəzəri konfransın materialları. Bakı, 2016 (181-185)

2. Защита прав и интересов супругов, детей и родителей при унификации норм семейного права. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanda hüquqi dövlət quruculuğu” mövzusunda beynəlxalq elmi-praktiki konfrans materialları. BAKI, 3 iyun 2016-cı il. (239-242) .

3. Способы, формы и методы защиты семейных прав и укрепления семьи по законодательству Азербайджанской Республики. Bakı, Qanun jurnalı, 01, 2016. №1

müə. A.S.Rəsulov

1. Miras qoyanın əmlak hüquq və vəzifələri. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanda hüquqi dövlət quruculuğu” mövzusunda beynəlxalq elmi-praktiki konfrans materialları. BAKI, 3 iyun 2016-cı il.(252-255)

h.ü.f.d. N.Ə. Baxşiyeva

DOKTORANTLAR

Yusubova Türkan Aydın qızı - -doktorant

1. Məqalə “Məhdud əşya istifadə hüquqlarının inkişaf tarixi” Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanda hüquqi dövlət quruculuğu” mövzusunda beynəlxalq elmi-praktiki konfrans materialları, Bakı, 2016

2. Statğə “Teoreticeskie i prakticeskie aspektı izcätie zemelğnix uçastkov dlə qosudarstvennix nujd kak odna iz form oqraniçeniə prava sobstvennosti” Jurnal Qradostroitelğnoe pravo, Moskva, No. 1, ənvarg, 2017;

3. Statğə «Sobstvennostğ kak gkonomiceskaə i öridiceskaə kateqoriə» v materialax mejdunarodnoy nauçno-prakticeskoy konferenüii pod nazvaniem «Vlienie inteqraüionnix tendenüiy na razvitie oteçestvennoqo prava» Odesskoqo Qosudarstvennoqo Universiteta Vnutrennix Del, Odessa, fevralğ, 2017

4. Məqalə “Sahiblik hüququnun mahiyyəti və mülki qanunvericilikdə yeri” Bakı, Qanun jurnalı No. 5 (271), may, 2017

5. Məqalə “Mülkiyyət hüququnun iqtisadi münasibətləri” Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Müasir dövrdə Azərbaycan Respublikasında hüquq elminin və təhsilinin əsas inkişaf tendensiyaları” mövzusunda beynəlxalq elmi-praktiki konfrans materialları, Bakı, iyun, 2017

Usubova Fidan Cəbrayıl qızı –doktorant

1. Nikahin bağlanma qaydası və şərtləri. Qanun.Elmi hüquq jurnalı. Bakı , 2017.
2. XX əsrin birinci yarısında ailə qanunvericiliyinin inkişaf tarixi. Odlar Yurdu Universitetinin elmi-pedaqoji xəbərləri. №46. Bakı , 2017.

Vüsal İsmaylov doktorant

1. İpoteka dlə bezrabortnoqo ili kak poluçitğ kredit bez trudoustroystva. Qanun. Elmi hüquq jurnalı. № 03 (269). Bakı , 2017. s. 62-65-

MAGİSTRANTLAR

Məmmədli Nərgiz

1. Uşaq hüquqlarını müdafiə edən orqan, birlik və təşkilatlar. // Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanda hüquqi dövlət quruculuğu” mövzusunda beynəlxalq elmi-praktiki konfrans. II cild. 2016. s. 318-321

2. Fiziki şəxslərin mülki hüquq qabiliyyətinin əmələ gəlməsi,

məhdudlaşdırılması və xitamı əsasları. // Qanun elmi hüquq jurnalı. № 01 (267), 2017. s. 111-115.

Şifahanova Gunel

1. Mülki hüquqi məsuliyyətin anlayışı və əlamətlərinin təhlili. // Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanda hüquqi dövlət quruculuğu” mövzusunda beynəlxalq elmi-praktiki konfrans. II cild. 3 iyun 2016-cı il. s.316-318
2. Mülki hüquqda təqsirsiz məsuliyyət. // Qanun elmi hüquq jurnalı. № 5, 2017.

ELMI-TƏDQIQAT İŞLƏRİNİN NƏTİCƏLƏRİNİN TƏDBİQİ

Kafedra əməkdaşları tərəfindən yerinə yetirilən elmi-tədqiqat işləri tədris və qanun yaradıcılığı, məhkəmə və notariat təcrübəsində tətbiq edilmişdir. Belə ki, Mülki hüquq fənninin tədrisini daha da yaxşılaşdırmaq məqsədi ilə kafedra üzvləri tərəfindən işlənib hazırlanmış tövsiyələr tədris işinə - mühazirə və təcrübi məşğələlərin aparılmasına tətbiq edilir. Kafedra üzvlərinin qanunvericiliyin təkmilləşdirilməsi sahəsində irəli sürdükləri təkliflər və tövsiyələr qanun və qanunqüvvəli aktların layihələrinin hazırlanmasında nəzərə alınmışdır.

Fakültədə elmi və elmi-pedaqoji kadrların hazırlanması dissertasiya müdafiəsi və İxtisaslaşmış şuraların fəaliyyəti

Mülki hüquq kafedrasında aspirantlar və dissertantlarla iş davam etdirilmişdir.

Kafedrada doktorant və dissertantlarının işgüzarlığını artırmaq və dissertasiya işlərini vaxtında müdafiəyə təqdim etmək məqsədilə müəyyən işlər görülmüş.

Tələbələrin və gənc tədqiqatçıların(magistrantların) elmi tədqiqat işləri, konfransda iştirakı

1) Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş «Heydər Əliyev və Azərbaycanda hüquq quruculuğu» mövzusunda Beynəlxalq elmi-praktiki konfransın materialları. Bakı, 2016.

Elmi-tədqiqat işlərinin nəticələrinin tətbiqi

Kafedra əməkdaşları tərəfindən yerinə yetirilən elmi-tədqiqat işləri tədris və qanun yaradıcılığı, məhkəmə və notariat təcrübəsində tətbiq edilmişdir. Belə ki, Mülki hüquq fənninin tədrisini daha da yaxşılaşdırmaq məqsədi ilə kafedra üzvləri tərəfindən işlənib hazırlanmış tövsiyələr tədris işinə - mühazirə və təcrübi məşğələlərin aparılmasına tətbiq edilir. Kafedra üzvlərinin qanunvericiliyin təkmilləşdirilməsi sahəsində irəli sürdükləri təkliflər və tövsiyələr qanun və qanunqüvvəli aktların layihələrinin hazırlanmasında nəzərə alınmışdır.

Fakültədə elmi və elmi-pedaqoji kadrların hazırlanması dissertasiya müdafiəsi və İxtisaslaşmış şuraların fəaliyyəti

Mülki hüquq kafedrasında aspirantlar və dissertantlarla iş davam etdirilmişdir.

Kafedrada aspirant və dissertantların işgüzarlığını artırmaq və dissertasiya işlərini vaxtında müdafiəyə təqdim etmək məqsədilə müəyyən işlər görülmüş, belə ki, müntəzəm olaraq onlarla söhbətlər aparılmış, fərdi iş planlarının yerinə yetirilməsi ilə əlaqədar onların hesabatları dinlənilmişdir.

Mülki hüquq kafedrasında 4 doktorant (onlardan 1 nəfəri İran İslam Respublikasının vətəndaşları) . Tədris ilində onların hesabatları dinlənilmiş, fərdi iş

planlarını yerinə yetirmələri məqbul hesab edilmişdir. Aspirant və dissertantlarla söhbətlərdən məlum olur ki, onlar xarici ölkələrin ədəbiyyatlarını əldə etməkdə çətinlik çəkirlər. Bu məqsədlə Universitetin kitabxanasında müvafiq şöbənin təşkili edilməsi və ədəbiyyatların sifarişlə respublikaya gətirilməsi işinin yaxşılaşdırılmasına ehtiyac vardır.

Hər il olduğu kimi cari tədris ilində də aspirant və dissertantların elmi rəhbərlərlə təmin edilməsi məsələsi problem olmuşdur.

Respublikada mülki hüquq ixtisasından elmlər doktorları və professorların olmaması bu problemin həllinə mənfi təsir göstərir. Buna görə dosent elmi adı olan müəllimlərə müstəsna hal kimi aspirant və dissertantlara rəhbərlik etməyə icazə verilməlidir.

12. FAKÜLTƏDƏ ELMİ VƏ ELMİ-PEDAQOJİ KADRLARIN HAZIRLANMASI

Kafedrada doktorantların işgüzarlığını artırmaq və dissertasiya işlərini vaxtında müdafiəyə təqdim etmək məqsədilə müəyyən işlər görülmüş, belə ki, müntəzəm olaraq onlarla söhbətlər aparılmış, fərdi iş planlarının yerinə yetirilməsi ilə əlaqədar onların hesabatları dinlənilmişdir.

Mülki hüquq kafedrasında 4 doktorant. Tədris ilində onların hesabatları dinlənilmiş, fərdi iş planlarını yerinə yetirmələri məqbul hesab edilmişdir.

Hər il olduğu kimi cari tədris ilində də aspirant və doktorantların elmi rəhbərlərlə təmin edilməsi məsələsi problem olmuşdur.

Respublikada mülki hüquq ixtisasından elmlər doktorları və professorların olmaması bu problemin həllinə mənfi təsir göstərir. Buna görə dosent elmi adı olan müəllimlərə müstəsna hal kimi aspirant və dissertantlara rəhbərlik etməyə icazə verilməlidir.

13. DISSERTASIYA MÜDAFİƏSİ VƏ İXTİSASLAŞMIŞ ŞURALARIN FƏALİYYƏTİ

Kafedranın professor-müəllim heyəti bir necə müdafiə şurasının üzvləri olmuşdular.

Prof.M.D.Dəmirçiyeva AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun daimi müdafiə şurasının üzvüdür.

Dos.Ş.M.Yusifov Hüquq fakültəsi Metod şurasının üzvüdür.

Dos. İ.Ə.Vəliyev Hüquq fakültəsi Elmi Şurasının üzvüdür.

Dos. R.Ə.Bayramov və dos. Ş.M.Yusifov isə aşağıdakı doktorant və dissertantların müdafiə şuralarının (hüquq üzrə fəlsəfə doktoru) üzvü olmuşdular:

1. Humay Elçin qızı Əfəndiyeva
2. Ülkər Asif qızı Əkbərli
3. Leyla Kamil qızı Səlimova
4. Reyhan Fəhrat qızı Cəfərova
5. Qulam Heybət oğlu Şükürov
6. Pərvinnə Fəzail qızı İsmayılova
7. Mehriban Eldar qızı Babaxanova
8. İlham Malik oğlu Əliyev
9. Tavakol Səfər oğlu Lotfi
10. Aqşin isabala oğlu Quliyev
11. Səbinə Yaşar qızı Ədiyeva
12. Sahil Zahir oğlu Hüseynov
13. Şəhriyar İbrahim oğlu Əliyev (hüquq üzrə elmlər doktoru)
14. Həbib Fərhad oğlu Abdullayev
15. Sima Azər qızı Süleymanlı
16. Leyla Fəqani qızı Fardilova
17. Ülkər Baqram qızı Yusifova
18. Ruslan Hikmət oğlu Məmmədli
19. Rəşad Əflatun oğlu Axundov

14. TƏLƏBƏLƏRİN VƏ GƏNC TƏDQİQATÇILARIN (MAGİSTRANTLARIN) ELMİ TƏDQİQAT İŞLƏRİ (KONFRANSDA İŞTİRAKI)

Kafedra müdiri prof. M.D.Dəmirçiyeva (həmdə konfransların təşkilatçı) və əməkdaşları 2016-cı ildə aşağıdakı konfranslarında iştirak etmişdilər:

elmi-praktiki konfranslar:

1) BAKI, 24-25 noyabr 2016-cı il.

Hüququn və hüquqi təhsilin keçid dövründə olan ölkələrin inkişafında rolu: Azərbaycan nümunə kimi.

2) BAKI, 20 dekabr 2016-cı il

Əziz Əsədovun anadan olmasının 100-cü ildönümünə həsr olunmuş «Azərbaycan Respublikasında mülki hüquq elminin formalaşması və inkişaf perspektivləri» mövzusunda Respublika səviyyəsində elmi-praktiki konfrans.

3) MİNSK. 09 noyabr 2016-cı il

8-ci Beynəlxalq konfrans MAMN «Инициативы по созданию системы подготовки и переподготовки управляющих жилой недвижимостью и системы информирования собственников жилья». Dosent A.S.Talıbov “Система управления жильем в Азербайджане. Обучение управляющих жильем” adlı məruzə ilə çıxış etmişdir.

15. 2017 -ci İLDƏ HANSI AVADANLIQLARIN ALINMASINA EHTİYAC DUYULUR:

Mülki hüquq kafedrasında aşağıdakı avadanlıqlara ehtiyac var:

1. Kompüter - 2 ədəd
2. Printer - 2 ədəd
3. Sürətçixarma aparatı - 1 ədəd
4. Skayner - 1 ədəd

16. ƏSAS NƏTİCƏLƏR VƏ TƏKLİFLƏR

Kafedra əməkdaşları tərəfindən yeni dərslilər, dərş vəsaiti, elmi, tərdrş-metodik vəsaitlər dərç edilmşdir. Kafedra əməkdaşları Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində dərələrle ekspert qismində iştrak etmiş, respublika və beynəlخالq konfranslarda müxtəlif mövzularda tezis və məqalələri ilə çıxış etmişlər.

Mülki hüquq kafedrasının müdiri:

Prof.M.D.Dəmirçiyeva